

TƏSVİRİ

[İynə tipli çay formalaşdırma maşını](#) əsasən iynə formalı düz çubuqşəkilli çay istehsalı üçün istifadə olunur. Fiksasiya çayı prosesində çaya forma verilir və uzun çubuqşəkilli iynəşəkilli çay hazırlanır.

Qazan tam paslanmayan poladdan hazırlanıb. Yüksək dəqiqliklə emal edildikdən sonra istehsal olunan çay yarpaqları tam və düzdür, məsələn, iynə formalı, gözəl rəng və tam dadlıdır. Yüksək səviyyəli bar çayı istehsalı üçün vacib avadanlıqdır!

ÜSTÜNLÜK

1. Bu maşın zolaqlı diş çayı üçün uyğundur;
2. Bütün paslanmayan polad çubuğun istifadəsi, qazanın forması ciddi şəkildə sınaqdan keçirildi və sonra kalıbın formalaşması sabitləndi, çay yarpaqları müəyyən edilir, yuvarlaq, dolu, düz bir iynə kimi;
3. Qabaqcıl inteqral sxemlərin istifadəsi, vaxt, temperatur, yelləncək sürətinə nəzarət, bir baxışda.

TƏTBİQ

[Strip Needle Tea Taring Machine](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	5-10 Dəqiqə
Yaşıl çay	5-10 Dəqiqə
Ağ çay	5-10 Dəqiqə
Oolong çayı	5-10 Dəqiqə
Bitki mənşəli çay	5-10 Dəqiqə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[İğneli Çay Tarama Maşınının](#) spesifikasiya siyahısı:

Model	DL-6CLT-8012
Ölçü	1600 × 1020 × 870 mm
Gərginlik	380/50 V / Hz
Qızdırıcı element	Elektrikli istilik teli
Ümumi istilik gücü	24 Kvt
Qızdırıcı elementlər qrupu	8 Qrup

Yelləncək motoru	Güc	1,1 KVt
	Sürət	1400 rpm
	Gərginlik	380 V
Fan motoru	Güc	120 Vt
	Sürət	2200 rpm
	Gərginlik	220 V
Qarşılıqlı yelləncək sürəti		5-35 rpm
Taraklama yivinin ölçüsü		10 x 800 mm
Tarama yivinin miqdarı		12
Zamana görə səmərəlilik		24 kq / saat

Bütün [İğnəli Çay Formalama Maşınının](#) spesifikasiyası .

Model	Groove Miqdarı	İstilik növü	Tutum
DL-6CLT-8005	5 ədəd	Elektrik	10 kq / saat
DL-6CLT-8007	7 ədəd	Elektrik	14 kq / saat
DL-6CLT-8010	10 ədəd	Elektrik	20 kq / saat
DL-6CLT-8012	12 ədəd	Elektrik	24 kq / saat
DL-6CLT-8016	16 ədəd	Elektrik	33 kq / saat
DL-6CLT-8018	18 ədəd	Elektrik	37 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

FOTOLAR

Assistant
...Delix Tea Machine

力. 552020

Needle Tea Roaster DL-6CLT-8012Q



Straight Needle Shape



Gas Heating Type
12pcs 80cm Grooves
For Stright Needle Shaped Tea

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767









ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓